

1605_01 “İnformatika” az/s
Qeyd olunmuş cavab variantlar düz cavabdır.

1. Fayl menyusundakı Parametrı stranısı bəndi nə üçündür?

Səhifələrin ölçülərini tənzimləmək üçün

Heç bir dəyişiklik etmədən çap üçün

Sənədə çapdan əvvəl baxmaq üçün;

Yalnız cari səhifəni çap etmək üçün;

Sənədin bir neçə nüsxəsini çap etmək üçün.

2. Mətnə buraxılmış orfoqrafik səhv necə göstərilir?

Altından qırmızı xətt çəkilir

Altından düz qalın xətt çəkilir

Altından yaşıl xətt çəkilir

Həmin sözü proqram qəbul etmir

Həmin söz avtomatik pozulur

3. Şəbəkə resurslarını təmin edən kompyuter necə adlanır?

domen

server

işçi stansiya

terminal

kliyənt

4. Hansı mətn redaktorları var?

Excell

Ms Access

Corel Draw

İnternet Explorer

Open Office Writer

4.Hansı blok bütün alqoritmlərdə istifadə edilir?

Başlanğıc və son blok

Alt proqram

Şərt

Dövr

Hesablama

5.Dövrü alqoritm bölünür:

Sadə və Mürəkkəb dövr

Xətti və Budaqlanan

Qeyri xətti və Xətti

Budaqlanan və sadə dövr

Mürəkkəb dövrü və qeyri xətti

6. Bir-birinin ardınca yerinə yetirilən əməliyyat hansı növ alqoritmə aiddir?

Xətti

Mürəkkəb dövr

Dövrü

Budaqlanan

Sadə dövr

7. Şərtədən asılı olaraq bu və ya digər hesablamanın aparılması hansı növ alqoritmə aiddir?

Budaqlanan

Mürəkkəb dövr

Dövrü

Xətti

Sadə dövr

8. Eyni bir düsturla dəyişənin müxtəlif qiymətlərində dəfələrlə hesablama aparmaq hansı alqoritmə aiddir:

Dövrü

Mürəkkəb dövr

Budaqlanan

Xətti

hec biri

9. Alqoritm hansı halda proqrama çevrilir?

alqoritmik dilə keçirildikdə

blok-sxem təsvirindən sonra

translyasiya edildikdən sonra

kompilyasiya edildikdən sonra

assembler səviyyəsinə keçirildikdə

10. Proqram dedikdə, nə başa düşülür?

xüsusi tərtib edilmiş sonlu sayda ardıcıl əməllərdən ibarət alqoritm

operatorlar məcmusu

operatorlar sırası

operatorlar zənciri

əlaqələndirilmiş operatorlar

11. Alqoritm hansı xassələri vardır?

sonluluq, müəyyənlik, kütləvilik, diskretlik, nəticəlilik

determinlik, ardıcılıq, ümumilik, məntiqilik, başa düşülənlik

xəttilik, budaqlananlıq, dövrülük, şərtilik, əyanilik
konseptuallıq, məntiqilik, strukturluluq, əyanilik
sistemlik, müntəzəmlik, müəyyənlik, nəticəlilik

12. Alqoritmın təsvir vasitələri hansılardır?

mətn, blok-sxem, alqoritmik dil

blok-sxem, operator, proqram

alqoritmik dil, blok-sxem, proqram

translyator, kompilyator, assembler

xətti, budaqlanan və dövr

13. Alqoritmın tipləri hansılardır?

xətt, budaqlanan və dövr

hesablayıcı, seçmə, cəmləmə

seçmə, budaqlanma, parametrlı dövr

iterasiyalı dövr, dövr-hələ, dövr-qədər

sadə şərtlı, mürəkkəb şərtlı budaqlanma və parametrik dövr

14. Xətti alqoritm dedikdə, nə başa düşülür?

əməllər sırası yazıldığı ardıcılıqla icra edilən alqoritm

birsəviyyəli alqoritm

dərəcəsi 1 olan alqoritm

sadə alqoritm

şərtsiz icra edilən alqoritm

15. Budaqlanan alqoritm dedikdə, nə başa düşülür?

tərkibində bir və ya bir-neçə məntiq mərhələsi olan alqoritm

iki və daha çox yolla həlli mümkün olan məsələ alqoritmı

iki və daha çox yola ayrılan alqoritm

iki budaqla həll edilən məsələ alqoritmı

məsələ həlli müəyyən mərhələdə şaxələnən alqoritm

16. Proqramlaşdırma dili dedikdə, nə başa düşülür?

alqoritmın translyatorun anladığı sözlərlə yazılışı

sintaksisində sinonim olmayan formal dil

kompyuterin başa düşdüyü dil

insan dilini maşın dilinə çevirən aralıq dil

semantikasında sinonim olmayan formal dil

17. Proqramlaşdırma dilinin əsas elementləri hansılardır?

dilin əlifbası, sintaksisi və semantikasi
simvollar, operatorlar və konstruksiyalar
qrammatika, sintaksis və praqmatika
praqmatika, semantika və simvolika
semantika, semiotika və praqmatika

18.100 ədəd içərisində ən kiçik ədədin tapılması hansı alqoritmə aiddir?

Dövrü
Xətti
Mürəkkəb i
Budaqlanan
Xətti- Budaqlanan

19.Alqoriitmin təsvir vasitələri

Təbii danışiq dilində, blok-sxem, alqoritmik dildə
Blok sxem və alqoritmik dildə
Alqoritmik dildə və təbii danışiq
Blok-sxem və təbii dildə
Blok-sxem, təbii dildə, hesab-məntiq

20.Alqoritm latın sözü olub deməkdir

Qayda-qanun
Hesablama
Əməlyatlar ardıcılığı
Ardıcılıq
Məlumat

21.Alqoritm nədir?

Verilən məsələnin həlli üçün yerinə yetirilən əməliyyatların sonlu ardıcılığıdır
Verilən məsələnin həlli üçün onun həll edilməsi qaydasının tapılmasıdır
Verilən məsələnin həlli üçün əlverişli variantın tapılmasıdır
Verilən məsələnin həlli üçün optimal həllin tapılmasıdır
Verilən məsələnin həlli üçün şərtlərin yoxlanılmasıdır

22.Alqoritmın əsas tipləri hansı variantda verilmişdir?

Xətti,budaqlanan, dövrü
Xətti, budaqlanan, sadə
Xətti, qeyri-xətti
Xətti, budaqlanan, sadalanan
Xətti,budaqlanan, mürəkkəb

23.Alqoritmin qrafik təsviri necə adlanır?

sözlərlə təsvir
cədvəl
düsturlar ardıcılığı
blok-sxem
qraf

24.Bu fraqment vasitəsilə hesablanır?

X1 və X2 ədədləri içərisində ən kiçik ədəd tapılır
X1 və X2 ədədlərinin qiymətləri hesablanır
X1 və X2 ədədlərinin cəmi hesablanır
X1 və X2 ədədlərinin hasili hesablanır
X1 və X2 ədədləri içərisində ən böyük ədəd tapılır

25.hansı alqoritmə aiddir?

Mürəkkəb dövr
Xətti
Dövrü
Budaqlanan
Sadə dövr

26.Verilənlərin emalı prosesində kompüterin icra etdiyi əmərlər ardıcılığı...

daim dəyişir
alqoritm adlanır
proqram adlanır
pozulmamalıdır
dəyişdirilə bilər

27.Verilənlərin kompüterdə proqramla emalı prosesi...

giriş informasiyanın çıxış informasiyaya çevrilməsindən ibarətdir
məsələ həllindən ibarətdir
mərkəzi prosessorla operativ yaddaşın dialoqundan ibarətdir
suala cavab axtarışından ibarətdir
mərkəzi qurğularla periferiya qurğularının birgə fəaliyyətindən ibarətdir

28.Assembler hansı səviyyə dilidir?

aşağı
yuxarı
yuxarı
yarımyuxarı

yarımaşağı

29.Aşağı səviyyəli proqramlaşdırma dili dedikdə, nə başa düşülür?

konkret prosessor tipinə yönəlməmiş dil

konkret maşın dili

konkret əməliyyat sistemi dili

konkret sistem proqramlaşdırma dili

konkret problem dili

30.Baza verilənlərin proqramlaşdırma dili hansı dildir?

SQL

Java

C++

JavaSkript

VBA

31.İlk yüksək səviyyəli proqramlaşdırma dilləri hansılardır?

Fortran, Kobol, Paskal, Beyzik, Alqol-60 və s.

Fortran, Kobol, Paskal, Beyzik, Vizual beyzik və s.

Fortran, Kobol, Paskal, Beyzik, Quick-Basic, Alqol-60 və s.

Proloq, Kobol, Paskal, Beyzik, Quick-Basic, Alqol-60 və s.

Ada, Proloq, Kobol, Paskal, Beyzik, Alqol-60 və s.

32.İnternet üçün proqramlaşdırma dili hansı dildir?

HTML

SQL

VBA

Java

C++

33.Proqram təminatı nədir?

Kompyuterin fəaliyyəti, informasiyanın emalının təşkili və idarə edilməsi üçün istifadə olunan proqramlar kompleksi

Tətbiqi proqramlar üçün normal mühitin təmin edilməsi üçün istifadə olunan proqramlar

İnformasiyanın mübadiləsinin həyata keçirilməsi üçün istifadə olunan proqram

Əməliyyat sisteminin imkanlarını genişləndirən proqram

Xüsusi nəzarət proqramı

34.Proqram təminatı funksiyasına görə bölünür:

Sistem proqramları və tətbiqi proqram təminatı

Problemyönümlü və üsulayönümlü proqram

Sistem proqram təminatı və texniki xidmət proqramı

Texniki xidmət proqramı və serviz proqramı

Test proqramı və tətbiqi proqram təminatı

35.Sistem proqram təminatının əsas funksiyası:

Kompyuterin işini və informasiyanın emalı prosesini idarə etmək

İnformasiyanın mübadiləsini həyata keçirmək

Kompyutərə qoşulan xarici qurğuların parametrlərini təyin etmək

Kompyuter ilə istifadəçi arasında dialoq yaratmaq

Müəyyən sinif məsələlərin həllini təşkil etmək

36.Antivirus proqramı hansı növ proqrama aiddir?

Serviz proqramına

Tətbiqi proqram təminatına

Əməliyyat sistemlərinə

Xüsusi nəzarət proqramına

Üsulayönümlü proqrama

37.Örtük proqramı nədir?

DOS üzərində qurulmuş proqram

Xüsusi nəzarət proqramı

Kompyuter diaqnostikası proqramı

Sıxlaşdırma proqramı

Norton Utilites

38.Örtük proqramına aiddir?

Norton Commander

Norton Utilites

Mase Utilites

WinZip

WinRar

39.Əməliyyat örtüyünə aiddir:

Windows örtükləri

Norton Commander

Mase Utilites

WinZip

WinRar

40.Texniki xidmət proqramının vəzifəsi?

Kompyuterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək

İstifadəçiyə yeni interfeysin təqdim edilməsi

İstifadəçiyə əlavə xidmət etmək və ƏS-nin imkanlarını genişləndirmək
Fayl sisteminə və disklərə xidmət
Verilənlərin bərpası və arxivləşdirmə

41. Texniki xidmət proqramının əsas növləri:

Test proqramı və xüsusi nəzarət proqramları
Verilənlərin ötürülməsi və arxivləşdirmə proqramı
Tətbiqi proqram təminatı və antivirus proqramları
xüsusi nəzarət proqramları və Norton Commander
Test proqramı və əməliyyat sistemləri

42. Sistem proqram təminatının tərkib hissələri?

Əməliyyat sistemi, proqramlaşdırma sistemi, texniki proqram, servis proqramı
Sıxlaşdırma proqramları, tətbiqi proqram təminatı və əməliyyat sistemləri
Servis proqramı, antiviruslar, tətbiqi proqramlar
İlkin yükləmə bloku, proqramlaşdırma sistemi, tətbiqi proqramlar
Əmrlər prosessoru, alqoritmik dillər, tətbiqi proqram paketləri

43. Norton Commander nədir?

MS DOS üzərində yerləşən örtükdür
Əməliyyat sistemidir
Translyatordur
Mətn prosessorudur
Tətbiqi proqram paketidir.

44. Xidməti proqramlar nə üçün istifadə olunur?

Qurğular və ƏS-nin iş rejimini tənzimləmək üçün
ƏS-ni yükləmək üçün
Kompüter şəbəkəyə qoşmaq üçün
Faylların həcmi sızmaq üçün
Viruslarla mübarizə aparmaq üçün

45. Kompüter qurğularının və ƏS-nin optimal iş rejimini təmin etmək üçün istifadə olunan proqramlar necə adlanır?

Xidməti proqramlar
Sistem proqramları
Köməkçi proqramlar
Tətbiqi proqramlar
Standart proqramlar

46. Proqram təminatının təsnifatı necə aparılır?

Yerinə yetirilməsi funksiyasından asılılığına görə

Sistem proqram təminatı, tətbiqi proqramlar

Tətbiqi proqram təminatı

Proqramlar yığımına görə

Proqram idarəetmə qurğusuna görə

47. Sistem proqram təminatının tərkibi nədən ibarətdir?

Əməliyyat və proqramlaşdırma sistemləri, servis və texniki xidmət proqramları

Proqramlaşdırma sistemləri, texniki xidmət proqramları

Servis proqramları, əməliyyat sistemləri

Texniki xidmət proqramları, əməliyyat sistemləri

Əməliyyat sistemləri, servis proqramları

48. Viruslar əsasən hansı məqsədlərlə yaradılır?

Kommersiya sirri, özünü təstiq, proqramları qorumaq

İntiqam, satıs, proqramları qorumaq

Proqramları pozmaq, satıs, özünü təstiq

İntiqam, kommersiya, özünü təstiq

Proqramları pozmaq, kommersiya, özünü təstiq

49. Alqoritmik proqramı maşın dilinə çevirən proqram:

Translyator

Utilit

Drayver

Operator

İdentifikator

50. Translyator hansı işi yerinə yetirir?

Alqoritmik proqramı maşın dilinə çevirir

Əmrləri icra edir

Proqramı yerinə yetirir

İnterpretasiya edir

Kodlaşdırır

51. Yerləşmə mühitinə görə..... virusları mövcuddur

Fayl, yükləmə, şəbəkə

Fayl, yükləmə, qorxulu

Rezident, qeyri rezident

Lokal, şəbəkə

Rezident, yükləmə, şəbəkə

52.Servis proqramların funksiyası:

İstifadəçiyə əlavə xidmətlər göstərmək və əməliyyat sisteminin imkanlarını genişləndirmək

Kompyuterin düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aradan qaldırmaq
Proqramları yükləmək və onun yerinə yetirilməsinə nəzarət etmək
İstifadəçinin proqram paketinə xidmət və onların yerinə yetirilməsinə nəzarət
Əməliyyat sisteminin imkanlarını genişləndirmək

53.Virus nədir?

Kiçik həcmli xüsusi yazılmış ziyanverici proqram

Standart proqramlardan biri
İnformasiya təhlükəsizliyi proqramı
İnformasiyanı qoruyan xüsusi proqram
Virusları neytrallaşdıran proqram

54.Antivirus proqramların əsas funksiyası:

Virusları tapmaq və onları aradan qaldırmaq

İnformasiya təhlükəsizliyini həyata keçirmək
İnformasiyanın qorunmasını həyata keçirmək
Virusları neytrallaşdıran proqram
Proqramların işini pozmaq

55.Antivirus proqramlarının təyinatı nədir?

İnternetin istifadəsini məhdudlaşdırmaq
başqa istifadəçilərin kompyuterdən istifadəsini məhdudlaşdırmaq
kompyuteri ziyankar proqramlardan qorumaq
başqa istifadəçilərin fayllardan istifadəsini məhdudlaşdırmaq
şəbəkədən istifadəni məhdudlaşdırmaq

56.Arxivləşdirmə proqramlarına aid olmayanlar: 1) MS Word 2) Winzip 3) MS DOS 4) UNIX
5)Winrar

4,5
2,3,4
1,3,4
1,2,3
3,5

57.Kompyuter hansı prosesdə virusa yoluxa bilər?

printerdə çap zamanı
fayllarla iş zamanı

isketin formatlaşdırılmasında
kompüter işə salınarkən
hec biri

58.Qurğu drayverləri nədir?

qurğuları istifadə etmək üçün proqramlardır
verilənləri emal etmək üçün proqramlardır
konkret qurğularla qarşılıqlı əlaqəni təmin edən proqramlardır
sistem səviyyəsində proqram təminatıdır
hec biri

59.Proqram nədir?

müəyyən məsələni kompüterdə həll etmək üçün qaydalardır
əməlinin nizamlanmış ardıcılığıdır
proqramçı ilə hesablama sisteminin əlaqələridir
qurğuların işləməsi üçün təlimatlardır.
hec biri

60.Skanerin əsas funksiyası nədir?

əlyazı informasiyaları kompüterə daxil etmək
qrafiki informasiyaları kompüterə daxil etmək
informasiyanın sürətini çıxarmaq
mətnləri çap etmək
hec biri

61.Kompüterdə hansı sənədlər virusa yoluxa bilər?

video fayllar
qrafik fayllar
proqram və sənədlər
səs faylları
hec biri

62.Şəbəkə virusunun əsas xüsusiyyəti:

Lokal şəbəkəyə və internetə ziyan vuraraq orada fəaliyyət göstərir
Faylları korlayır
Həm faylları, həm də diskləri zədələyir
Fayl sistemini sıradan çıxardır
Disklərin yükləmə sektorunu zədələyir

63.Makrovirus nədir?

Makrokomandalar şəklində özünü biruzə verərək kompyutərə ziyan vuran proqram

Lokal şəbəkəyə və internetə ziyan vuraraq orada fəaliyyət göstərir
Həm faylları, həm də diskləri zədələyir
Fayl sistemini sıradan çıxardır
Disklərin yükləmə sektorunu zədələyir

64. Antivirusların hansı növləri var?

Dedektorlar, həkim-proqramlar, müfəttişlər, filtrlər, vaksinlər

Həkim-proqramlar, müfəttişlər, filtrlər, vaksinlər, arxivlər
Müfəttişlər, dedektorlar, həkim-proqramlar
Filtrlər, örtüklər, filtrlər, vaksinlər
Vaksinlər, həkim-proqramlar, müfəttişlər

65. Carı kataloq nədir?

əməliyyat sisteminin bütün proqramlarının mühafizə olunduğu kataloqdur
kompüter işlədikdə həcmi dəyişən kataloqdur
istifadəçinin müəyyən diskdə işlədiyi və işləmiş olduğu kataloqdur
istifadəçinin yaratdığı faylların yerləşdiyi kataloqdur
yeni biri

66. Proqram interfeysi nədir?

hesablama sistemində qurğu və proqramların qarşılıqlı əlaqələrini təmin edən vasitələrdir
kompüter resurslarının idarə edilməsi proqramlarıdır
kompüterin mərkəzi prosessoru və xarici qurğuları arasında qarşılıqlı əlaqəni təmin edən proqramlardır
sistem səviyyəsində proqramların seçilməsi və sazlanması vasitələridir
hec biri

67. Kompüterin proqram təminatı dedikdə, nə başa düşülür?

informasiya emalının təşkili və idarə edilməsi üçün proqramlar məcmusu

kompüterdə işlədilən proqramlar çoxluğu
kompüterin proqram aspekti
kompüterdə aparat təminatına aid olmayan nə varsa hamısı
kompüterin proqramlarla yüklənməsi prosesi

68. Kompüterin proqram təminatı hansı tərkib hissələrdən ibarətdir?

sistem və tətbiqi proqram təminatları

emaledici və idarəedici proqram təminatları
emaledici və xidmətedici proqram təminatları
emaledici və mühafizəedici proqram təminatları
əsas və köməkçi proqram təminatları

69.Sistem proqram təminatı nə üçündür?

kompyuterdə informasiya emalı prosesinin təşkili üçün

kompyuterdə informasiya emalı prosesinin idarə edilməsi üçün
kompyuterdə informasiya emalı prosesinə nəzarət edilməsi üçün
kompyuterdə informasiya emalı prosesinə müdaxilə etmək üçün
kompyuterdə informasiya emalı prosesini redaktə etmək üçün

70.Sistem proqram təminatına nələr daxildir?

ƏS, proqramlaşdırma sistemləri, texniki xidmət və servis proqramları

əməliyyat sistemi (ƏS) və proqramlaşdırma sistemləri
əməliyyat sistemi (ƏS) və qurğulara texniki xidmət proqramları
əməliyyat sistemi (ƏS) və servis proqramları
əməliyyat sistemi (ƏS) və antivirus proqramları

71.Əməliyyat sistemləri neçə cürdür və hansılardır?

3 cürdür: birməsəlali, çoxməsəlali və şəbəkə əməliyyat sistemləri

3 cürdür: DOS, Windows və UNIX əməliyyat sistemləri
3 cürdür: örtüklü, örtüksüz və qrafik interfeysli əməliyyat sistemləri
3 cürdür: pəncərəsiz, pəncərəli və çox pəncərəli əməliyyat sistemləri
3 cürdür: sərt, çevik və soft əməliyyat sistemləri

72.Texniki xidmət proqramları neçə cürdür və hansılardır?

2 cürdür: test proqramları və xüsusi nəzarətçi proqramlar
2 cürdür: qurğu yoxlayan proqramlar və proqram yoxlayan proqramlar
2 cürdür: fayl yoxlayan proqramlar və yaddaşı yoxlayan proqramlar
2 cürdür: mərkəzi yoxlayıcı proqramlar və köməkçi nəzarətçi proqramlar
2 cürdür: şin yoxlayan proqramlar və çipset yoxlayan proqramlar

73.Servis proqramları neçə cürdür və hansılardır?

3 cürdür: örtüklər, utilitlər və antivirus vasitələr

3 cürdür: örtüklər, testlər və antivirus vasitələr
3 cürdür: örtüklər, utilitlər və test proqramları
3 cürdür: sadə, mürəkkəb və çox mürəkkəb servislər
hec biri

74.Proqramlaşdırma sistemləri neçə cürdür və hansılardır?

3 cürdür: kompilyatorlar, interpretatorlar və assemblerlər

3 cürdür: sətri, strukturlu və obyekt yönümlü sistemlər
3 cürdür: prosedurlu, vizual və obyekt yönümlü sistemlər
3 cürdür: pəncərəli, sintaksis-istinad və interfeysli sistemlər

3 cürdür:qrafik interfeysli, intellektual interfeysli və rahat istifadəli sistemlər

75.Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə hansı qruplara ayrılır?

Çoxməsələli, şəbəkə, birməsələli

Biristifadəçili, qlobal

Şəbəkə, lokal, birməsələli

Bir məsələli, çoxməsələli, lokal

Lokal, qlobal, İnternet

76.Faylın adı maksimum neçə simvoldan ibarət ola bilər?

256

5

32

16

64

77.Bu əməllərdən hansı Fayl menyusuna aid deyil?

Vırezat;

Soxranıt;

Sozdat;

Peçat;

Otkrııt.

78.Faylı kopyalamaq məqsədilə klaviaturada hansı düymələrdən istifadə olunur?

Ctrl+C

Ctrl+X

Ctrl+V

Ctrl+Z

hec biri

79.Faylı açmaq üçün mous-un hansı düyməsindən istifadə oluna bilər?

Sol

Hər ikisi

Heç biri

Sağ

hamısı düzdü

80.Əməliyyat sistemi nədir?

Kompüterlə istifadəçi arasında dialoq yaradan proqram;

Tətbiqi proqramlar paketi;

İxtiyari proqramlar;
Texniki vasitələr;
Heç biri.

81.Faylın adındakı ikinci hissə nəyi bildirir?

Faylın tipini;
Fayla qoyulan ixtiyari adı;
Faylın ölçüsünü;
Heç bir mənası yoxdur;
hamısı düzdü

82.Fayl nədir?

İnformasiyanın diskdə tutduğunu adlandırılmış yer;
Qovluq;
Disk;
İcra olunan proqram;
Operativ yaddaşda yerləşən informasiya.

83.Faylları idarə edən Moy kompyuter və Provodnik qovluqları nə ilə fərqlənir?

Provodnik 2 pəncərəli qovluqdur;
Provodnik pozulmuş sənədlərlə işləmək üçündür;
Heç nə ilə fərqlənmir;
Provodnik yalnız faylları köçürmək üçündür;
Provodnik yalnız fayllara baxmaq üçündür

84.Faylın adı neçə hissədən ibarətdir?

2
4
5
3
1

85.Windows sistemində arxivləşdirmə proqramları:

WinZip, WinRar, WinArj
Arj, WinRar,.Com
UnRar, .Exe, PkZip
WinZip , .Exe,.Zip .Rar
hec biri

86.Kompyüterin fəaliyyətini təşkil və idarə edən proqramlar toplusu necə adlanır?

Əməliyyat sistemi
Şəbəkə sistemləri

Xidməti proqram sistemləri
Sistem proqramları
Tətbiqi proqram paketi

87.Əməliyyat sistemləri hansılardır?

OS/2, UNIX, MS DOS, Windows vista
Windows vista, Winanp, MS Excel
MS DOS, UNIX,MS Access
MS DOS, WindowsXP, MS Excel
WORD,Windows NT, OS/2

88.Eyni zamanda həll olunan məsələlərin sayına görə əməliyyat sistemləri:

Bir və çox məsələli
2 və 8 məsələli
Şəbəkə və çox məsələli
1, 2 və çox məsələli
Şəbəkə və bir məsələli

89.Eyni zamanda işləyən istifadəçi sayına görə əməliyyat sistemləri:

Bir və çox istifadəçili
Lokal və şəbəkə
çox istifadəçili və şəbəkə
Bir istifadəçili və çoxprosserlu
Lokal və çox istifadəçili

90.Əməliyyat sistemlərin yaranma tarixi ardıcılığı

Unix, MS DOS, OC/2, Windows
OC/2,MS DOS, Windows, Unix
MS DOS, OC/2, Windows, Unix
OC/2, Windows, Unix, MS DOS
Unix, OC/2, MS DOS, Windows

91.İnformasiya resurslarından istifadəsinə görə əməliyyat sistemləri:

Lokal və şəbəkə
birməsələli və çoxməsələli
biristifadəçi və çoxistifadəçi
paket və vaxt bölgüsü
şəbəkə və çoxməsələli

92.Şəbəkə proqram təminatı:

Şəbəkənin resurslarını idarə edir

Sistem proqram vasitəsi yaradır
Tətbiqi proqram paketi yaradır
Yeni proqram vasitələri yaradır
İnterfeysinin imkanlarını genişləndirir

93.BIOS - nədir

oyun proqramlar
proqramlaşdırma dilidir
giriş/çıxış baza sistemidir
dialoq örtük proqramıdır
əməliyyat sisteminin əmr dilidir

94.Əməliyyat sistemi ailəsi nədir?

bir və çox məsələli əməliyyat sistemləri
bir və çox istifadəçi əməliyyat sistemləri
lokal və şəbəkə əməliyyat sistemləri
eyni nüvəyə malik əməliyyat sistemləri
hec biri

95.Əməliyyat sistemi nədir?

giriş-çıxı proseslərini tənzimləyən proqramlar
kompüterin işini tənzimləyən,istifadəçiyə mühit yaradan proqramlar
tətbiqi məsələnin həllini təmin edən proqramlar
qurğuları idarəedənproqramlar
istifadəçiyə interfeys təklif edən proqramlar

96.Əməliyyat sistemləri hansı funksiyaları yerinə yetirir?

informasiyanın təşkilini və mühafizəsini təmin edir
giriş-çıxış qurğularını işə qoşur
kompüterlə periferiya qurğuları arasında verilənlərin mübadiləsini təşkil edir
istifadəçi ilə dialoqu təşkil edir, aparatları və kompüter resurslarını idarə edir
hec biri

97.Əməliyyat sisteminin tərkibinə daxil deyildir?

BIOS
yükləyici proqram
drayverlər
əməliyyat sisteminin özəyi
hec biri

98.Əməliyyat sistemlərinin təsnifatı neçə meyarə bölünür?

2;
5;
7;
6;
hec biri

99.Əməliyyat sistemlərinin iş rejimləri?

real vaxt
real vaxt bölgüsü
paket ilə iş
multi proqramlarla
bütün cavablar doğrudur

100.Əməliyyat sistemlərinin təsnifatının neçə meyarı var?

8
16
5
7
2

101.Aşağıda verilənlərdən hansı DOS faylının atributu deyil:

R;
H;
D;
S;
hec biri

102.Cari disk nədir?

istifadəçinin hazırki anda işlədiyi diskdir
CD-ROM-dur
sərt diskidir
lazer diskidir
hec biri

103.Daxili əmrlər nədir?

faylların və kataloqların yaradılması üçün verilən əmrlər
DOS-da quraşdırılmış əmrlərdir
latın hərflərində 255 simvolda çox olmayan istənilən fayl adıdır
.sys, .exe, .com genişləndirilməsi olan əmrlərdir
hec biri

104.Fayl nədir?

printerdə çap edilmiş mətnidir
diskdə adi olan proqram və ya verilənlərdir
fəal yaddaşda olan proqramdır
informasiyanın ölçü vahididir
hec biri

105.Fayl sisteminin neçə təsvir forması var?

3
2
7
6
5

106.Fayla tam yol belədir: C: /DOC/ BABAYEVA.BMP. Onun genişləndirilmiş tipi hansıdır?

BABAYEVA.BMP
BMP
/DOC/ BABAYEVABMP
C:/DOC/ BABAYEVA..BMP
hec biri

107.Faylın şablon işarələri?

*,/
***, ?,**
?,”
\\ ?,
/, ?,

108.Faylın ünvanı nədir?

faylın tipi
faylın adı
faylın həcmi
faylın yolu
faylın atributu

109.Hansı ad sərt diskin adıdır?

A:
B:
C:
E:

110.Hansı fayl kataloqdadır?

C:/hasan/Sona.exe
A:/Eldar.doc
B:/sot/kot/tok/tot.xls
F:/A/Sona.jpg
G:/Sona/Haasan/con/at.mdb

111.Hansı genişləndirməyə malik fayl icra edilən hesab edilir?

.ovl;
sys;
ptt;
\.exe
hec biri

112.Hansılar antivirus proqramlardır?

AVP,Norton antivirus,Mozilla,Kaspresky
Norton Commander,DrWeb,Nod32,Kaspresky
Opera, Nod32,Kaspresky, Ms Afee, Avp
Nod32, Avp, Norton antivirus,WinZip, Kaspresky
DrWeb,Nod32,Avest Home,Ms Afee, Kaspresky

113.İşləyən fayllar hansılardır?

.doc,.xls
.exe, .mdb
.bat, .sys
.exe, .com
.zip, .com

114.Kompüter dili ilə təbii dil arasında əlaqə yaradan proqramlar necə adlanır?

Rezident proqramlar
translyator proqramlar
brauzer proqramlar
qetri-rezident proqramlar
redaktor rproqramlar

115.Ləğv edilmiş obyektlər müvəqqəti olaraq düşən qovluq necə adlanır?

Корзина
Портфель
Блокнот
Мои докумены

116.Mətn fayl adında ən çox yayılmış genişləndirmə hansıdır?

- *.txt
- *.COM
- *.BMP
- *.EXE

117.Mətn faylının düzgün yazılmış adını göstərin:

- siqma.txt
- siqma.SYS
- siqma.TXT**
- siqma.com
- hec biri

118.Müxtəlif versiyalı əməliyyat sistemləri nə ilə fərqlənilirlər?

- istifadəçi interfeysi ilə**
- aparat vasitəsi ilə
- proqram interfeysi ilə
- əməliyyat sistemlərini yaradan şirkətləri ilə
- yaradma tarixi ilə

119.Windows ailəsi neçə resursludur?

- 2**
- 5
- 8
- 1
- 3

120.Windows-da kompüter yeni qurğu qoşmaq üçün .Установка оборудования proqramından istifadə edilir. Bu proqram hansı qovluqda yerləşir?

- Internet Explorer
- корзина
- Панел управления**
- Мои документы
- hec biri

121.WindowsNT/2000/Vistanın fayl sistemləri hansılardır?

- FAT32
- FAT16
- NTFS**
- UDT
- FATEXT

122.Yarlık nədir?

faylın, qovluğun, yaxud proqramın surətidir
direktoriyadır

faylın, qovluğun, yaxud proqramın qrafiki təsviridir
faylın, qovluğun, yaxud proqramın yerdəyişməsidir
hec biri

123. Office proqramları hansı növ proqram paketlərinə aid edilə bilər:

Ümumi təyinatlı tətbiqi proqram paketlərinə

Xidməti proqram paketlərinə

Əməliyyat sistemlərinə

Sistem proqramlara

Instrumental proqramlara

124. Redaktorun əsas məqsədi:

Mətnlərin, qrafiki məlumatların və təsvirlərin yaradılması və dəyişdirilməsi

Cədvəllərdə hesablamaların aparılması

İstifadəçinin imkanlarını genişləndirmək və təsvirlərin yaradılması

İstifadəçinin imkanlarını genişləndirmək

Təsvirlərin yaradılması və dəyişdirilməsi

125. Tətbiqi proqram təminatına daxildir:

Tətbiqi proqram paketi, istifadəçinin işçi proqramları

Əməliyyat sistemləri, texniki xidmət proqramları

Universal proqramları, əməliyyat sistemləri

İstifadəçinin işçi proqramları, əməliyyat sistemləri

Tətbiqi proqram paketi, texniki xidmət proqramları

126. Tətbiqi proqram təminatının başlıca təyinatı:

İstifadəçinin konkret məsələsinin işlənilib hazırlanması və yerinə yetirilməsi

Əməliyyat sistemlərinin imkanlarını genişləndirmək

Kompyuterə əlavə xidmətlərin göstərilməsi

İnterfeysinin imkanlarını genişləndirmək

Servis xidmətlərin göstərilməsi

127. Metod-yönlü (istinad) tətbiqi proqram paketlərinə daxildir:

Riyazi üsullar, riyazi statistika, qrafika

Optimallaşdırma, riyazi üsullar, şəbəkə modelləri

Riyazi statistika, qrafika, şəbəkə

Şəbəkə modelləri, kütləvi xidmət məsələsi

hec biri

128. Tətbiqi proqram təminatı dedikdə, nə başa düşülür?

istifadəçi məsələsini həll edən proqramlar toplusu

tətbiqi məsələləri həll edən proqramlar toplusu

tətbiqi proqram paketləri toplusu

icraya hazır proqramlar toplusu

nəzəri mənası bəlli olan tətbiqi proqramlar

129. Tətbiqi proqram təminatı necə işləyir?

sistem proqram təminatının, xüsusən də ƏS-in idarəsi altında işləyir

ƏS-dən asılı olmadan, sərbəst surətdə işləyir

prosessorla qarşılıqlı əlaqədə işləyir

operativ və xarici yaddaş qurğuları ilə əlaqədə işləyir

giriş-çıxış qurğuları vasitəsilə istifadəçi ilə əlaqədə işləyir

130. Tətbiqi proqram paketi nə üçündür?

istifadəçi məsələsinin həllini tam avtomatlaşdırmaq üçün

məsələ həlli gedişində istifadəçi ilə dialoq yaratmaq üçün

məsələ həlli gedişində kompüter resurslarına avtomatik müraciət üçün

məsələ həlli gedişində xarici yaddaşa avtomatik müraciət üçün

məsələ həlli gedişində operativ yaddaşa avtomatik müraciət üçün

131. Tətbiqi proqram paketlərinin hansı növləri vardır?

ümumi təyinatlı, üsulyönlü, problemyönlü, qlobal şəbəkə üçün və s.

ümumi təyinatlı, üsulyönlü, problemyönlü, qlobal şəbəkə üçün və s.

səs işləyən, rəng işləyən, mətn işləyən, rəqəm işləyən və s.

audio-video multimedia məsələlərini həll edən və s.

superkalk, verilənlər bazasını idarə edən, mətni axtarış və s.

132. Ümumi təyinatlı paketlərə nələr aiddir?

mətn və qrafik redaktorlar, elektron cədvəllər, VBİS, integral paketlər və s.

süni intellekt paketləri, ekspert sistemləri, intellektual interfeyslər və s.

süni intellekt paketləri, ekspert sistemləri, VBİS-lər və s.

Case-texnologiyası, integral paketlər, servis proqramları və s.

hec biri

133. Üsulyönlü paketlərə nələr aiddir?

riyazi proq-ma, şəbəkəli plan-ma və i/e, kütləvi xidmət məs., riyazi st-ka

riyaziyyat, şəbəkəli plan-ma, ekologiya, kütləvi xidmət məs., riyazi st-ka

riyazi fizika, energetika, ekologiya, kütləvi xidmət məs., riyazi st-ka

fiziki energetika, ekologiya, kütləvi xidmət məs., riyazi st-ka

riyaziyyat, energetika, ekologiya, kütləvi xidmət məs., riyazi st-ka

134.Problemyönlü paketlərə nələr aiddir??

sənaye sahəsi, qeyri-sənaye sahəsi, xüsusi sahələr
planlaşdırma, proqnozlaşdırma, təhlil, statistika
uçot, təhlil, maliyyə, biznes, marketing
uçot, təhlil, maliyyə,monitorinq, biznes, marketing
elmi-tədqiqat, sosial sorğu, monitorinq, naviqasiya

135.Redaktor nədir?

Mətn, qrafik və digər verilənlərin emalı üçün olan tətbiqi proqram paketidir
bir növ informasiyanın emal texnologiyasını reallaşdıran proqramdır
bir növ informasiyanın redaktəsini reallaşdıran proqramdır
informasiya üzərində hər cür əməliyyat aparmağa imkan verən proqramdır
bir növ faylı yaratmağa, işləməyə və ləğv etməyə imkan verən proqramdır

136.Mətn redaktoru nə iş görür və hansı redaktor çox tətbiq edilir?

mətni fayla yazır, emal edir, lazımi dizaynla çap edir. Microsoft Word
mətni yaddaşa yazır, emal edir, lazımi dizaynla çap edir. Word Perfect
mətni diskə yazır, emal edir, lazımi dizaynla çap edir. ChiWriter
mətni ekrana yazır, emal edir, lazımi dizaynla çap edir. MultiEdit
mətni qovluğa yazır, emal edir, lazımi dizaynla çap edir. Leksikon

137.Qrafik redaktor nə iş görür və hansı redaktor çox tətbiq edilir?

qrafik sənədləri: diaqram, şəkil, cizgi və cədvəlləri emal edir. Paint
qrafik sənədləri: diaqram, şəkil, cizgi və cədvəlləri çap edir. Boieng Graf
qrafik sənədləri: diaqram, şəkil, cizgi və cədvəlləri çap edir. Fanvision
qrafik sənədləri: diaqram, şəkil, cizgi və cədvəlləri çap edir. CorelDraw
qrafik sənədləri: diaqram, şəkil, cizgi və cədvəlləri çap edir. PhotoShop

138.Nəşriyyat sistemlərinin xarakterik cəhəti nədir?

mətn və qrafik redaktorların imkanlarını birləşdirməsi
sənədləri nüsxələşdirmək
kitab çap etmək
qəzet çap etmək
jurnal çap etmək

139.Elektron cədvəllər nədir?

cədvəlin emalı üçün təyin olunan tətbiqi proqram paketi
superkalk
super kalkulyator
avtomatlaşdırılmış kalkulyator

140. Geniş istifadə olunan elektron cədvəllər hansılardır?

Microsoft Excel, Lotusl-2-3, Quattro Pro və s.

Microsoft Excel, Equation, Lotusl-2-3, Quattro Pro və s.

Microsoft Excel, Lotusl-2-3, Quattro Pro, Soliter və s.

Microsoft Excel, Lotusl-2-3, Equation, Quattro Pro, Soliter və s.

Microsoft Excel, Lotusl-2-3, Quattro Pro, Foton və s.

141. Verilənlər bazası nədir?

diskdə saxlanan, bir-birilə əlaqələndirilmiş və idarə olunan fayllar məcmusu

verilənlərin mütəşəkkil saxlandığı yaddaş sahəsi

verilənlərin mərkəzləşdirilmiş şəkildə saxlandığı yaddaş sahəsi

verilənlərin mütəşəkkil quruluşla saxlandığı yaddaş sahəsi

verilənlərin mütəşəkkil formatla saxlandığı yaddaş sahəsi

142. Verilənlər bazasının idarə olunması dedikdə, nə başa düşülür?

verilənlər üzrə daxiletmə, düzəlişetmə və axtarış əməliyyatları

verilənlər üzrə daxiletmə, emaletmə, düzəlişetmə və axtarış əməliyyatları

verilənlər üzrə daxiletmə, emaletmə, təqdimetmə və axtarış əməliyyatları

verilənlər üzrə daxiletmə, təqdimetmə və axtarış əməliyyatları

verilənlər üzrə daxiletmə, emaletmə və təqdimetmə əməliyyatları

143. İntegrallaşdırılmış paketlər dedikdə, nə nəzərdə tutulur?

müxtəlif funksiyaları icra edən proqram komponentlərini birləşdirən paket

müxtəlif paketlərin birləşdirilməsindən əmələ gələn paket

müxtəlif proqram paketlərinin birləşdirilməsindən əmələ gələn paket

müxtəlif tətbiqi proqram paketlərinin birləşdirilməsindən əmələ gələn paket

müxtəlif istiqamətli paketlərinin birləşdirilməsindən əmələ gələn paket

144. İntegrallaşdırılmış paketlərə nələr aiddir?

mətn redaktoru, elektron cədvəl, qrafiki redaktor, VBİS və s.

əməliyyat sistemi, vinçester, ana plata, kontroller və s.

qrafik interfeys, proqram örtüyü, əməliyyat örtüyü və s.

superkalk, düstur redaktoru, animasiya sistemləri və s.

oyun proqramları, trenajorlar, bəstəkar sistemləri və s.

145. Üsulyönlü tətbiqi proqram paketi nə üçündür?

riyazi-iqtisadi məsələlərin müəyyən üsullarla həllini reallaşdırmaq üçün

konkret məsələnin müəyyən üsullarla həllini reallaşdırmaq üçün

konkret məsələnin konkret üsulla həllini reallaşdırmaq üçün

bir tip məsələlərin bir tip üsullarla həllini reallaşdırmaq üçün
bir tip məsələlərin çoxsaylı üsullarla həllini reallaşdırmaq üçün

146.Üsulyönlü tətbiqi proqram paketlərinə hansılar aiddir?

bu variantların heç birində bu sualın bitkin cavabı yoxdur
riyazi proqramlaşdırma və şəbəkəli planlaşdırma və idarəetmə
riyazi proqramlaşdırma və kütləvi xidmət nəzəriyyəsi
riyazi proqramlaşdırma və riyazi statistika
riyazi proqramlaşdırma

147.Problemyönlü tətbiqi proqram paketi (TPP) nədir?

konkret bir sahənin hər hansı bir məsələsini həll edən proqram məhsulu
konkret bir problemi həll edən proqram məhsulu
konkret bir məsələni həll edən proqram məhsulu
sahəvi məsələləri həll edən proqram məhsulu
xüsusi məsələləri həll edən proqram məhsulu

148.İnteqrasiya edilmiş paketin ümumi təyinatlı paketdən əsas fərqi?

Əlavə modullar kimi, digər komponentlər daxil edilə bilər
İstifadəçinin imkanlarını genişləndirmək xüsusiyyəti
Məlumatlar bazasını yaratmaq imkanına malik olmaq
Təsvirlərin yaradılması və dəyişdirilməsi xüsusiyyəti
Cədvəllərdə hesablamaların aparılması keyfiyyətinin yüksək olması

149.Mürəkkəb quruluşlu tətbiqi proqram paketlərinə daxildir:

Aparıcı proqram, giriş dilinin prosessoru, proqram modulları, xidmətçi proqram
Optimallaşdırma, riyazi üsullar,şəbəkə modelləri, riyazi statistika
Riyazi statistika, qrafika, şəbəkə, kütləvi xidmət məsələsi
Şəbəkə modelləri, kütləvi xidmət məsələsi, riyazi üsullar
Riyazi üsullar, qrafika, sənayi sahələri, kütləvi xidmət məsələsi

150.Tətbiqi proqram paketi dedikdə nə başa düşülür?

Müəyyən sinifə aid olan məsələnin həlli üçün nəzərdə tutulan proqram kompleksi
Əməliyyat sistemlərinin imkanlarını genişləndirmək
İnterfeysinin imkanlarını genişləndirmək
Servis xidmətlərin göstərilməsi
Kompyutərə əlavə xidmətlərin göstərilməsi

151.Qrafik redaktorun əsas funksiyası:

Müxtəlif formatlı təsvirlər yaratmaq və redaktə etmək

Cədvəllərlə işləmək və verilənlər üzərində əməliyyat aparmaq
Sxemlərin daxil edilməsi və çapa verilməsi
Mətnlərin və sənədlərin hazırlanması
hesablamaların aparılması və çapa verilməsi

152.Redaktorun növləri:

Mətn, qrafik, nəşriyyat

Mətn, qrafik, elektron

Cədvəl prosessoru, qrafik, nəşriyyat

Mətn, şəbəkə, nəşriyyat

Cədvəl prosessoru qrafik, mətn

153.Tətbiqi proqram təminatı dedikdə, nə başa düşülür?

sistem proqram təminatına daxil olmayan hər şey

sistem proqram təminatının tamamlayıcısı

istifadəçi məsələsinin həlli üçün nəzərdə tutulan proqramlar toplusu

istifadəçi ilə kompüter arasında informasiya mübadiləsi proqramları

istifadəçi istəyini kompüterə başa salan proqram təminatı

154.Tətbiqi proqram təminatı neçə qrupa bölünür?

4

3

2

5

6

155.Tətbiqi proqram təminatı hansı qruplara bölünür?

instrumental proqramlara və prosedur proqramlarına

universal proqramlara və spesifik proqramlara

proqramlaşdırma sistemlərinə və proqram əlavələrinə

problem yönümlü və məsələ yönümlü proqramlara

obyekt yönümlü və metod yönümlü proqramlara

156.Proqram əlavələri...

dedikdə, müəyyən proqramlara sonradan qoşulan proqramlar nəzərdə tutulur

proqramlaşdırma sistemində mövcud olmayan funksiyaları reallaşdırır

müəyyən əməliyyat sisteminin idarəsi altında fəaliyyət göstərir

əlavə proqram olub, mövcud proqramı tamamlayır

adətən xidmətedici funksiyaları icra edən proqramlardır

157.Proqram əlavələri...

müxtəlif proqramlaşdırma sistemlərini əlaqələndirmək üçündür

müxtəlif kompüter şəbəkələrini bir-birinə qoşmaq üçündür

mətni, qrafik, ədədi, audio- və video-informasiyanı emal etmək üçündür

müxtəlif proqramlar arasında informasiya mübadiləsi etmək üçündür

kompyuter qurğularına servis xidmətləri göstərmək üçündür

158.Ümumi təyinatlı proqram əlavələrinə...
multimediya-təqdimatlar yaratmaq üçün olan əlavələr aiddir
Microsoft Office proqramı aiddir
mətn və qrafik redaktorları, elektron cədvəl, VBİS və s. aiddir
İnternet protokolları və mübadilə paketləri aiddir
kompyuter sistemlərinin təməl proqramları toplusu aiddir

159.Əməliyyat sisteminin qrafik interfeysi nə üçündür?
kompyuterin daxilindəki prosesləri olduğu kimi təqdim etmək üçün
həll edilən məsələlərin gedişini izləmək üçün
istifadəçi üçün münasib iş şəraiti yaratmaq üçün
istifadəçini əzbəçilikdən xilas etmək üçün
kompyuter daxili prosesləri ətrafa tərcümə etmək üçün

160.İstifadəçi üçün qrafik interfeys nədir?
klaviatura ilə işləmək imkanı
işin gedişini izləmək imkanı
mısla işləmək imkanı
prosesləri vizual izləmək imkanı
paralel işləmək imkanı

161.İşçi stol konsepsiyası nəyə imkan verir?
bütün zəruri obyektləri monitor ekranında yerləşdirməyə
kompyuter yaddaşının istənilən hissəsinə müraciət etməyə
işçi stolun məzmununu istifadəçinin tərtib edə bilməsinə
bir-neçə pəncərəni üst-üstə yerləşdirməyə
bir-neçə pəncərəni yan-yana yerləşdirməyə

162.Windows-da müxtəlif proqramların əlaqələndirilməsi üçün...
əlaqələndirici dispetçer vardır
şüzlər sistemi vardır
mübadilə buferi vardır
əlaqələndirici şin vardır
xüsusi kanal mövcuddur

163.İşçi stoldakı nişanlar nə üçündür?
kompyuterdəki fayla cəld müraciət etmək üçün
yaddaşdakı fayla cəld müraciət etmək üçün
işçi stoldakı fayla cəld müraciət etmək üçün
lazımi fayla cəld müraciət etmək üçün
axtarılan fayla cəld müraciət etmək üçün

164.İşçi stoldakı yarlıklar nə üçündür?
vinçesterdə yerləşən fayla müraciət etmək üçün
işçi stolda yerləşən fayla cəld müraciət etmək üçün
işçi stolda yerləşməyən fayla cəld müraciət etmək üçün
lazımı fayla müraciəti virtuallaşdırmaq üçün
aktual olmayan faylı aktuallaşdırmaq üçün

165.İşçi stoldakı nişanla yarlığın nə fərqi var?
fərqli rejimlərdə işləyirlər
fərqli funksiyalar icra edirlər
nişan obyektin özünü, yarlık obyektə iqtibası göstərir
nişan obyektin üzünü, yarlık obyektə istinadı göstərir
nişan obyektin adını, yarlık obyektin yerini göstərir

166.Məsələ paneli nə üçündür?
operativ yaddaşa yüklənmiş proqramların siyahısını göstərmək üçün
açılmış pəncərələrin siyahısını göstərmək üçün
bir proqramdan digərinə asan keçmək üçün
bükülmüş pəncərə adlarını saxlamaq üçün
“Start” düyməsini, indikatorları və saati saxlamaq üçün

167.Start düyməsi nə üçündür?
kompüterdə işə başlamaq üçün
lazımı proqramı işə buraxmaq üçün
Baş menyünü açmaq üçün
lazımı faylı ekrana çağırmaq üçün
mısla müraciət etmək üçün

168.Baş menyü nə üçündür?
kompüterin bütün informasiya resurslarına müraciət edə bilmək üçün
kompüterin bütün proqram resurslarına müraciət edə bilmək üçün
kompüterin bütün resurslarına müraciət edə bilmək üçün
kompüterin bütün qurğularına müraciət edə bilmək üçün
kompüterin bütün elementlərinə müraciət edə bilmək üçün

169.Windows əməliyyat sistemi...
eyni zamanda yalnız bir proqramla işləməyə imkan verir
eyni zamanda yalnız bir məsələni həll etməyə imkan verir
eyni zamanda bir-neçə proqram əlavəsi ilə işləməyə imkan verir
eyni zamanda bir-neçə məsələni həll etməyə imkan verir
eyni zamanda ixtiyari sayda məsələ həll etməyə imkan verir

170.Windows qrafik interfeysinin vacib elementi nədir?
şəkil
menyü
pəncərə

start düyməsi
məsələ paneli

171.Windows pəncərələri hansı qruplara bölünür?
aktiv pəncərələrə və passiv pəncərələrə
açılmış pəncərələrə və açılmamış pəncərələrə
proqram əlavələri pəncərələrinə və sənəd pəncərələrinə
qovluq pəncərələrinə və fayl pəncərələrinə
qovluq pəncərələrinə və dialoq pəncərələrinə

172.Proqram əlavələrinin pəncərələri...
müvafiq alqoritmik dildə proqram tərtibinin gedişini əks etdirir
bu və ya digər proqramın bütöv və ya hissəvi mətnini əks etdirir
işə buraxılmış proqramın icrasını və ya qovluğun məzmununu əks etdirir
icraya buraxılacaq proqramın gedişini trassirovka etmək üçündür
müvafiq proqram kodları kitabxanasını saxlamaq üçündür

173.Sənədlərin pəncərələri...
mətn sənədlərini emal etmək üçündür
qrafik informasiyanı emal etmək üçündür
proqram əlavələrinin pəncərəsinə açılır
adətən aktiv vəziyyətdə olur
adətən passiv vəziyyətdə olur

174.Pəncərənin əsas elementləri...
işçi oblast, piktoqramlar, sərlövhə, üfq menyü sətri, alətlər paneli...
piktoqramlar, sərhədlər, sərlövhə, üfq menyü sətri, alətlər paneli...
işçi oblast, sərhədlər, sərlövhə, üfq menyü sətri, alətlər paneli...
işçi oblast, sərhədlər, piktoqramlar, üfq menyü sətri, alətlər paneli...
işçi oblast, sərhədlər, sərlövhə, piktoqramlar, alətlər paneli...

175.Menyü...
tematik cəhətdən qruplaşdırılmış bəndlər siyahısıdır
məntiqi cəhətdən qruplaşdırılmış bəndlər siyahısıdır
tematik cəhətdən qruplaşdırılmış əmrlər siyahısıdır
forma cəhətdən qruplaşdırılmış bəndlər siyahısıdır
məzmun cəhətdən qruplaşdırılmış bəndlər siyahısıdır

176.Menyü əmrindən sonra 3 nöqtə varsa,...
alt menyü açılır
Enter düyməsini sıxmaq lazımdır
dialoq paneli açılır
Esc düyməsini sıxmaq lazımdır
Shift düyməsini sıxmaq lazımdır

177. Dialoq panelinin əsas elementləri...

içlik, mətn sahəsi, siyahı, dəyişdirici açar, bayraq, sayğac, sürüncək...

içlik, əmr düyməsi, siyahı, dəyişdirici açar, bayraq, sayğac, sürüncək...

içlik, əmr düyməsi, mətn sahəsi, siyahı, dəyişdirici açar, bayraq, sayğac, sürüncək...

içlik, əmr düyməsi, mətn sahəsi, dəyişdirici açar, sayğac, sürüncək...

içlik, əmr düyməsi, mətn sahəsi, siyahı, bayraq, sayğac, sürüncək...

178. Aidi (kontekst) menyü...

standart əməliyyatların icrası üçündür

standart olmayan funksiyaları icra edir

mışın sağ düyməsi ilə açılır

ixtiyari suala cavab almaq üçündür

sualı konkretləşdirmək üçündür

179. Faylların yerləşmə cədvəli (FAT) nə üçündür?

faylın yazılması, silinməsi, ölçüsünün dəyişməsinə və s. nəzarət etmək üçün

faylların sərt diskdə yerləşməsini təmin və idarə etmək üçün

faylların operativ yaddaşa yüklənməsi ardıcılığını idarə etmək üçün

fayllara birbaşa müraciət rejimini qoşmaq üçün

faylları ünvan göstəriciləri üzrə yerləşdirmək üçün

180. Sektorun ölçüsü nə qədərdir?

512 bayt

1024 bayt

2048 bayt

4096 bayt

1Mbayt

181. FAT cədvəli elementlərinin uzunluğu nə qədər olur?

12, 16 və 32 bit

16, 32 və 64 bit

8, 16 və 32 bit

8, 16 və 24 bit

8, 12 və 24 bit

182. Sektor dedikdə, nə başa düşülür?

verilənlərin oxunub/yazılmasında istifadə olunan ən kiçik vahid

sərt diskdəki konsentrik cığırın bir bölgüsü

çevik diskdəki konsentrik cığırın bir bölgüsü

sabit yaddaşdakı konsentrik cığırın bir bölgüsü

operativ yaddaşdakı konsentrik cığırın bir bölgüsü

183. Klasterin maksimal ölçüsü nədən asılıdır və nə qədər ola bilər?

bölmənin ölçüsündən asılı olaraq 64 Kbayta qədər
fiziki diskin ölçüsündən asılı olaraq 64 Kbayta qədər
sərt diskin ölçüsündən asılı olaraq 64 Kbayta qədər
məntiqi diskin ölçüsündən asılı olaraq 32 Kbayta
bölmənin ölçüsündən asılı olaraq 32 Kbayta qədər

184.FAT cədvəlinin hər sətri nəyə uyğun gəlir?

bir klasterə

bir sektora

bir yazıya

bir ünvana

bir fayla

185.FAT16 ilə FAT32 cədvəlinin əsas fərqi nədir?

sektorun ölçüsü

fiziki diskin ölçüsü

məntiqi diskin ölçüsü

bölmənin ölçüsü

klasterin ölçüsü

186.Faylların strukturu necə təsvir edilir?

iyerarxik

faset

siyahışəkilli

səhifəşəkilli

birsəviyyəli

187.Fayl strukturuna ƏS-in xidmət funksiyaları hansılardır?

yaratma, advermə, addəyişmə, üzkköçürmə, yerdəyişmə, silmə və s.

açma, bağlama, sıxma, böyütmə, kiçiltmə, sürüşdürmə və s.

baxma, redaktə, köçürmə, sıxma, açma, yerdəyişmə və s.

yaratma, ləğvetmə, üzkköçürmə, yerdəyişmə və s.

açma, bağlama, üzkköçürmə, yerdəyişmə, silmə və s.

188.Fayl dedikdə, nə başa düşülür?

adlandırılmış yaddaş sahəsi

informasiyanın saxlandığı yaddaş sahəsi

oxunub-yazılan yaddaş sahəsi

müraciətə cavab verən yaddaş sahəsi

idarə oluna bilən yaddaş sahəsi

189.Faylın adı dedikdə, nə başa düşülür?

nöqtə ilə ayrılmış iki hissədən – addan və genişləndirmədən ibarət simvollar

nöqtə ilə ayrılmış iki hissədən – addan və genişləndirmədən ibarət simvollar

nöqtə ilə ayrılmış iki hissədən – addan və növdən ibarət simvollar

nöqtə ilə ayrılmış iki hissədən – addan və formatdan ibarət simvollar

nöqtə ilə ayrılmış iki hissədən – addan və şablondan ibarət simvollar

190.Fayl adında hansı simvollardan istifadə etmək olmaz?

\ / : * ? " < > | simvollarından

\ : * ? " < > | simvollarından

/ : * ? " < > | simvollarından

\ / * ? " < > | simvollarından

\ / : * " < > | simvollarından

191.ƏS-dən başqa, hər bir proqramın tərkibində bir fayl olur, o nədir?

1. ƏS-dən başqa, hər bir proqramın tərkibində bir fayl olur, o nədir?

bu proqramı yükləyən fayl mövcuddur ki, bu da yükləyici fayl adlanır.

bu proqramı idarə edən fayl mövcuddur ki, bu da idarəedici fayl adlanır

bu proqramı açıb-bağlayan fayl mövcuddur ki, bu da icraçı fayl adlanır.

bu proqramı oxuyub-yazan fayl mövcuddur ki, bu da oxuyucu fayl adlanır.

192.İcra olunan faylın genişlənməsi necə olur?

.COM, .EXE

.DOC, .TXT

.COM, .XSL

.EXE, .BMP

.EXE, .TIF

193.Faylın adında (genişlənməsində) * (ulduz) işarəsi nəyi bildirir?

bu mövqedən başlayaraq sona kimi ixtiyari mümkün işarə ola bilər

bu mövqedən sonra bir mövqedə ixtiyari mümkün işarə ola bilər

bu mövqedən əvvəl bir mövqedə ixtiyari mümkün işarə ola bilər

bu mövqedən əvvəl bir necə mövqedə ixtiyari mümkün işarə ola bilər

bu mövqedə yalnız bir dəfə ixtiyari mümkün işarə ola bilər

194.Faylın adında (genişlənməsində) ? (sual) işarəsi nəyi bildirir?

bu mövqedə ixtiyari (yalnız bir) mümkün işarə ola bilər

bu mövqedə ixtiyari sayda mümkün işarə ola bilər

bu mövqedən sonra bir mövqedə ixtiyari mümkün işarə ola bilər

bu mövqedən başlayaraq sona kimi ixtiyari mümkün işarə ola bilər

bu mövqedən başlayaraq əvvələ kimi ixtiyari mümkün işarə ola bilər

195.Faylın adında (genişlənməsində) neçə ? (sual) işarəsi ola bilər?

bir-neçə

yalnız bir

ixtiyari sayda

yalnız iki

yalnız nöqtənin yerində

196.Faylın ad və genişlənməsində böyük və kiçik hərflər necə qəbul olunur?

1. Faylın ad və genişlənməsində böyük və kiçik hərflər necə qəbul olunur?

fərqli

sinonim kimi

omonim kimi

ontonim kimi

197. Tətbiqi və standart proqramların siyahısını ekrana çıxarmaq üçün hansı əmr icra olunmalıdır?

Пуск – Программы

Пуск – Документы;

Пуск – Справка.;

Пуск – Format.;

Пуск – Настройка.;

198. Test proqramı əsasən hansı yaddaşda yerləşir?

Daimi yaddaş qurğusunda

Operativ yaddaşda

Xarici yaddaş qurğusunda

Keş yaddaşda

heç birində

199. Arxivləşdirmə proqramları nə üçün istifadə olunur?

Faylları sıxaraq daha kiçik həcmdə sürətini çıxararaq onları bir faylda saxlamaq məqsədilə

Kompyuterin virusa yoluxmasının qarşısını almaq məqsədilə

Əməliyyat sistemlərinin imkanlarını genişləndirmək

Kompyuterə əlavə xidmətlərin göstərilməsi məqsədilə

İnterfeysinə imkanlarını genişləndirmək

200. İnformasiyanın saxlanması icra edən texniki vasitələr hansılardır?

kağız, perfolent, perfokart, maqnit lenti, sərt və çevik disklər, fləş və s

vinçester, fləş, operativ yaddaş, videokart və s.

sabit, operativ və xarici yaddaş qurğuları, adapter və s.

server, provayder, modem, kompüter və s.

prosessor, keş-yaddaş, ana plata, kontroller və s.

201. İnformasiya axtarışı prosesi hansı məqsədlə aparılır?

emal üçün lazımi informasiyanı saxlanmışlardan seçmək məqsədi ilə

istifadəçi sorğusuna cavab vermək məqsədi ilə

icraya buraxılmış proqramı informasiya ilə təmin etmək məqsədi ilə

qərar qəbulunda istifadə etmək məqsədi ilə

başqa kompüterə ötürmək məqsədi ilə

202. İnformasiyanın emalı prosesi hansı məqsədlə aparılır?

qarşıya qoyulan məsələlərin həlli məqsədi ilə

qərar qəbulunu informasiya ilə asanlaşdırmaq məqsədi ilə
veriləni informasiyaya yaxınlaşdırmaq məqsədi ilə
istifadəçiyə lazım olan informasiyanı vermək məqsədi ilə
verilənlər bazasının tərkibini yaxşılaşdırmaq məqsədi ilə

203.İnformasiyanın emalını icra edən texniki vasitələr hansılardır?

kompüter, kalkulyator, EHM və s.

kompüter, kalkulyator, prosessor və s.

kompüter, kalkulyator, prosessor, operativ yaddaş və s.

kompüter, kalkulyator, yaddaş və s.

kompüter, kalkulyator, program və s.

204.İnformasiyanın təqdimatını icra edən texniki vasitələr hansılardır?

monitor, printer, qrafikçəkən qurğu və s.

monitor, printer, skaner, plotter və s.

monitor, printer, tacpad, plotter qrafikçəkən qurğu və s.

monitor, printer, maus, plotter qrafikçəkən qurğu və s.

monitor, printer, mış, tacpad, plotter qrafikçəkən qurğu və s.

205.Kompüter texnologiyası nə deməkdir?

kompüter texnikasının aparat və program vasitələrindən istifadə texnologiyası

kompüterdə icra edilən əməliyyatlar ardıcılığı

məsələnin kompüter vasitəsilə həlli

kompüterin tətbiqi prosesi

programda nəzərdə tutulan əməliyyatlar çoxluğu

206.İnformasiya texnologiyası nə deməkdir?

informasiya proseslərini reallaşdıran metodlar və texniki-program vasitələri

elə kompüter texnologiyası deməkdir

informasiyanın dəyişdirilməsi əməliyyatları ardıcılığı

informasiyanı istehlak üçün hazırlama əməliyyatları çoxluğu

veriləni informasiyaya çevirmə əməliyyatları çoxluğu

207.Yeni informasiya texnologiyası nədir?

kompüter və digər kommunikasiya vasitələrinə əsaslanan texnologiya

İnternet texnologiyası

multimediya texnologiyası

Veb-texnologiyası

Mətni axtarış texnologiyası

208.Qlobal şəbəkələrdə istifadəçilər arasında məsafə nə qədər olmalıdır?

10000-15000 km;

10000 km-ə qədər;
100 km;
1000 km;
50000 km

209. Modem nədir?

texniki qurğudur
şəbəkə protokoludur
internet serveridir
poçt proqramıdır
Heç biri düz deyil

210. 28800 bit/saniyə informasiyanı ötürən modem 2 səhifə mətni (3600 bayt) nə qədər vaxta ötürə bilər?

1 saniyəyə
1 saata
1 dəqiqəyə
1 günə
Heç biri düz deyil

211. Kompüter şəbəkə arxitekturasının müxtəlif səviyyələrinin uyğunluğunu təmin edən proqram nə adlanır?

protokol
ümumi standart
interfeys
format
Heç biri düz deyil

212. “Müştəri-server” arxitekturasında “müştəri” nədir?

şəbəkə resursunu istifadə edən proqram
şəbəkə resursunu sifariş edən proqram
şəbəkə resursunu idarə edən proqram
şəbəkə resursunu planlaşdıran proqram
şəbəkə resursunu tənzimləyən proqram

213. “Müştəri-server” arxitekturasında “sever” nədir?

şəbəkə resursunu idarə edən proqram
şəbəkə resursunu sifariş edən proqram
şəbəkə resursunu planlaşdıran proqram
şəbəkə resursunu tənzimləyən proqram
şəbəkə resursunu istifadə edən proqram

214. Kompüter şəbəkəsinin resursu dedikdə, nə başa düşülür?

verilənlər bazaları, fayl sistemləri, poçt xidməti, mətbuat xidməti və s.
serverdəki prosessorun məhsuldarlığı, yaddaşın tutumu və s.
şəbəkədəki prosessorların ümumi məhsuldarlığı, ümumi yaddaş tutumu və s.

şəbəkə trafikasının imkanı, adapterlərin bufer tutumu və s.
şəbəkənin proqram təminatı, informasiya təminatı və s.

215. "Müştəri-server" arxitekturasının əsas üstünlüyü nədir?

burada kollektiv işlə yanaşı, fərdi işləmək imkanları da var

bu arxitekturalarda şəbəkə trafikası ilə bağlı problem olmur

bu arxitekturalarda şəbəkə resurslarından daha asan istifadə edə bilər

bu arxitekturalarda şəbəkə trafikası ilə bağlı konflikt problemi olmur

bu arxitekturalarda verilənlər bazası paylanmış şəkildə təşkil edilir

216. Kompüter şəbəkəsi nədir?

protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən sistemdir

kompüterlərarası informasiya ötürən sistemdir

informasiya emal edici və ötürücü sistemdir

müxtəlif topologiyalarla qurulmuş ötürmə sistemidir

müxtəlif konfigurasiyalı emal-ötürmə sistemidir

217. Kompüterləri bir-biri ilə necə əlaqələndirirlər?

telekommunikasiya vasitələri-kabellər, şəbəkə adapterləri, modemlər və s. ilə

telekommunikasiya vasitələri-kabellər, şəbəkə drayverləri, modemlər və s. ilə

telekommunikasiya vasitələri-kabellər, şəbəkə adapterləri, domenlər və s. ilə

telekommunikasiya vasitələri-kabellər, şəbəkə drayverləri, domenlər və s. ilə

telekommunikasiya vasitələri-kabellər, şəbəkə portları, domenlər və s. ilə

218. Protokol dedikdə, nə başa düşülür?

şəbəkədə informasiya mübadiləsinin aparılması üzrə standart qaydalar

işin aparılmasının ciddi formal ardıcılığından ibarət standart qaydalar

kompüterlərarası formal standart dil

informasiya ötürən sxem

informasiya ötürən proqram

219. Lokal kompüter şəbəkəsi dedikdə, nə nəzərdə tutulur?

məhdud məkanda yerləşən və digər şəbəkəyə çıxışı olan kompüter şəbəkəsi

bir müəssisədə yerləşən kompüterləri birləşdirən şəbəkə

1-2 km-lik məsafədə yerləşən kompüterləri birləşdirən şəbəkə

adi telefon rabitəsinə əsaslanan kompüter şəbəkəsi

konkret rəhbərliyi olan kompüter şəbəkəsi

220. Fayl-server texnologiyasının mahiyyəti nədir?

bütün proqramların və verilənlərin şəbəkənin baş mərkəzi kompüterlərində mühafizə edilməsi

proqramlar və verilənlər fayllarının şəbəkə kompüterlərində paylanması

şəbəkədə çap işinin mərkəzləşdirilməsi

şəbəkədə qeyri-mərkəzləşdirilmiş idarəetmə

Heç biri düz deyil

221. Körpü nədir?

iki lokal kompüter şəbəkəsini əlaqələndirən qurğudur

şəbəkə proqram təminatıdır

şəbəkənin işinə nəzarət edən qurğudur

şəbəkə daxilində istifadə edilən standartlardır

Heç biri düz deyil

222.Müştəri-server texnologiyasının əsas ideyası nədir?

proqramlar və verilənlər resurslarının şəbəkə kompüterində paylanması

bütün proqramların və verilənlərin şəbəkənin mərkəzi kompüterdə mühafizə edilməsi

verilənlər bazasında bütün fayllarının mərkəzləşdirilmiş təşkili

müştərinin serverə və əksinə çevirmək imkanının mümkünsüzlüyü

Heç biri düz deyil

223.Server nədir?

Şəbəkəyə qoşulmuş və şəbəkəyə xidmət edən kompüter;

Böyük imkanlara malik kompüter;

Şəbəkələrin xüsusi qurğusu;

Xidməti proqram;

Antivirus və şəbəkə əməliyyat sistemləri

224.Şlüzün əsas təyinatı nədir?

müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkəni əlaqələndirmə

eyni protokollarla işləyən lokal şəbəkələri əlaqələndirmək

əlaqələndirici proqramların və serverlərin bağlantısını təmin etmək

lokal şəbəkələrdə verilənlərin saxlanması təmin etmək

Heç biri düz deyil

225.Hansı protokol İnternetdə baza protokoludur?

TCP/IP

HTML

TCP

HTTP

Heç biri düz deyil

226.Domen nədir?

şəbəkədə istifadəçi kompüterinin ünvan hissəsidir

informasiyanın ölçü vahididir

kompüterlər arasında bağlantı təmin edən qurğudur

kompüterlər arasında rabitəni təmin edən qurğudur

hec biri

227.Fayl arxivlərini mühafizə edən internet serverləri nəyə imkan verir?

vacib faylları seçib istifadəçinin kompüterinə keçirməyə

telekonfranslar keçirməyə

elektron poçt almağa
elektron poçt göndərməyə
Heç biri düz deyil

228.İnternetdə birbaşa ünsiyyəti təmin edən proqram hansıdır?

İRC
TCP/IP
FTP
İMP
Heç biri düz deyil

229.Elektron poçt proqramı necə adlanır?

Outlook Express
İRC
FTP
Opera
Heç biri düz deyil

230.Verilmiş rəqəm IP-ünvanlarından hansı düzgündür?

83.255.116.25
225.317.78.175
94.84.93.271
316.28.5.14
Heç biri düz deyil

231.Əgər elektron poçtla göndərilmiş məktuba cavabı paralel olaraq bir neçə şəxsə də göndərmək istəyiriksə, hansı əməldən istifadə edilməlidir?

ответить всем
ответить
пересылать
направить
Heç biri düz deyil

232.İnternet Explorer brauzerinin tərkibinə daxil olan proqramlardan biri aşağıda verilmişdir.

Messenger
Ariel
Front Page Express
paint
Heç biri düz deyil

233.İnternet Explorer nədir?

HTML formatlı informasiyanı adi formata çevirən proqram
Arxivləşdirmə proqramı
Disklərin yoxlanılması üçün olan proqram;
Antivirus proqram

Diskləri təmizləmək üçün olan proqram

234.Aşağıdakı proqramlardan hansə brauzer proqramının adıdır?

Internet explorer

My computer

my document

Karzinka

heç biri

235.Elektron poçt ünvanı belədir: user_name @int.qlasnet.az Burada elektron poçtun sahibi kimdir?

int.qlasnet.az

user_name

qlasnet.az

az

Heç biri düz deyil

236.Elektronpoçt nələri göndərməyə imkan verir?

məlumatı və ona əlavə edilmiş faylı

ancaq faylı

ancaq xəbəri

videotəsvirləri

Heç biri düz deyil

237.İnternetə qoşulmuş kompüterdə nəyin olması vacibdir?

İP-unvanın

web -serverin

ev web səhifəsinin

domen adının

Heç biri düz deyil

238.Qlobal şəbəkə nədir?

Beynəlxalq miqyaslı şəbəkə;

Ərazi miqyaslı şəbəkə;

Məhdud sahəni əhatə edən şəbəkə;

Yalnız bir bina daxilində olan şəbəkə;

Kiçik məsafələrdə olan şəbəkə.

239.Aşağıda verilmiş topologiyalardan hansı ardıcıl konfiqurasiyalı topologiya deyil?

ümumşin

zəncirvari

ulduzvari

halqavari

Heç biri düz deyil

240.Burada yüksək səviyyəli domen hansıdır?

az

htm

anl

Heç biri düz deyil

htm və anl

241.Fayl-server texnologiyasının mahiyyəti nədir?

bütün proqramların və verilənlərin şəbəkənin baş mərkəzi kompüterlərində mühafizə edilməsi

proqramlar və verilənlər fayllarının şəbəkə kompüterlərində paylanması

şəbəkədə çap işinin mərkəzləşdirilməsi

şəbəkədə qeyri-mərkəzləşdirilmiş idarəetmə

Heç biri düz deyil

242.İnternetdə istifadəçini təmin edən təşkilat necə adlanır?

provayder

domen

host

server

Heç biri düz deyil

243.Kommunikasiya edilmiş keyfiyyətli telefon xətti nə qədər informasiya ötürə bilər?

56,6 Kbayt/saniyə

100 Kbayt/saniyə

1 K bayt/saniyə

1 Mbayt/saniyə

Heç biri düz deyil

244.Kompüter şəbəkəsini yaratmaq üçün əsas nələrin olması vacibdir?

şəbəkə avadanlıqları və şəbəkə proqram təminatı

əsas və köməkçi aparat vasitələri

şəbəkə əməliyyat sistemi və tətbiqi proqramlar

superkompüterlər və fərdi kompüterlər

Heç biri düz deyil

245.Lokal kompüter şəbəkələrindəki kompüterlərin bir-birindən uzaqlığı maksimum nə qədər ola bilər?

10 km

1km

2 km

100 km

Heç biri düz deyil

246.Reqional şəbəkələrdə istifadəçilər arasında məsafə nə qədər ola bilər?

10- 1000 km;
4000-5000 km;
10000 km-ə qədər;
10000-15000 km;
10-20 km.

247.Şəbəkə resurslarını saxlayan və paylayan kompüter necə adlanır?

server
domen
işçi stansiya
terminal
Heç biri düz deyil

248.Şlüzün əsas təyinatı nədir?

müxtəlif protokollarla işləyən bir neçə lokal şəbəkəni əlaqələndirmək
eyni protokollarla işləyən lokal şəbəkələri əlaqələndirmək
əlaqələndirici proqramların və serverlərin bağlantısını təmin etmək
lokal şəbəkələrdə verilənlərin saxlanması təmin etmək
Heç biri düz deyil

249.Əsas menyudakı Spravka bəndi nə üçündür?

Windows ƏS-nin məlumat kitabına daxil olmaq üçün
Sistemi sazlamaq üçün;
ƏS-nin işini dayandırmaq üçün;
Fayl və qovluqları axtarmaq üçün;
Sistemi yükləmək üçün;

250.“Tab” düyməsi kursoru neçə mövqe sağa atır?

8.
5.
3.
4.
10.

251.Kataloqun əlamətləri hansılardır?

bir daşıyıcıda müəyyən əlamətə görə qruplaşdırılan məlumatları saxlayır, ada malik olur, başqa kataloqda qeyd edilə bilər.

ada malik olur, ixtiyari məlumatı saxlayır və fiziki yaddaş sahəsidir.
asılı kataloqlar zənciridir, iyerarxik quruluşa malikdir, xarici yaddaş sahəsidir.
cari daşıyıcının adını göstərir, əməliyyat sisteminin bir moduludur və xarici yaddaş sahəsidir.

əməlləri daxil olduğu anda maşın dilinə çevirir, kompüterin idarə edilməsinə kömək edir və əməlləri interpretasiya edir.

252. Hansı bəndlərdə bütün əməllər pəncərə menyusunda mövcuddur? 1) bərpa və daşıma 2) bərpa, daşıma və axtarış 3) axtarış və ölçünün dəyişdirilməsi 4) sənədlər, kiçiltmə və böyümə

1 və 2

3 və 4

2 və 3

2, 3 və

3, 4 və 5

253. Əməliyyatlardan hansı cümlənin ayrılmasını təmin edir?

Ctrl düyməsini tutub cümlə üzərində mausla qeyd etdikdə

Shift düyməsini tutub cümlə üzərində mausla qeyd etdikdə.

cümlə üzərində mausla ikiqat qeyd etdikdə

Alt düyməsini tutub cümlə üzərində mausla qeyd etdikdə.

cümlə üzərində mausla üçqat qeyd etdikdə.]

254. Əməliyyatlardan hansı sətirin ayrılmasını təmin edir?

sətir üzərində mausla üçqat qeyd etdikdə

Ctrl düyməsini tutub sətirin solunda mausla qeyd etdikdə

sətir üzərində mausla ikiqat qeyd etdikdə

Ctrl düyməsini tutub cümlə üzərində mausla qeyd etdikdə.

Heç biri

255. Kompüter hansı şəkildə məlumatı emal edir?

rəqəm formasında.

mətn formasında.

cədvəl formasında.

qrafik formada.

mətn və qrafik formada.

256. Bunlardan hansı Windows-un menyusudur deyil?

proqram menyusudur.

vertikal menyu.

idarəedici menyu.

sistem menyusudur

kontekst asılı menyu

257. Bunlardan hansı Windows-un pəncərəsi deyil?

sistem pəncərəsi.

sənədlər pəncərəsi

açıq pəncərə

proqram pəncərəsi.

dialog pəncərəsi.

258. Proqramlar neçə sinfə bölünürlər?

3.

1.

5.
4
2.

259.Aşağıdakılardan hansı DOS-un modulu deyil?

xarici qurğular drayveri.

ilkin yükləmə bloku.

kəsilmələrin işlənməsi modulu.

giriş-çıxışın baza sistemi (GÇBS).

GÇBS-ni genişləndirən modul.

260.Mausun sol və sağ düymələrinin funksiyasını dəyişmək üçün hansı əmrlər ardıcılığı yerinə yetirilməlidir?

Moy kompyuter - Panel upravleniya – Mış - Knopki mışı;

Mausun sol və sağ düymələrinin funksiyasını dəyişmək üçün hansı əmrlər ardıcılığı yerinə yetirilməlidir?

Moy kompyuter - Panel upravleniya – klaviatura - skorost;

Moy kompyuter - Panel upravleniya – Mış - Obşie.

düzgün cavab yoxdur

261.Fayllar hansı qovluqlar vasitəsilə idarə olunur?

Korzina

Raboçiy stol

Moi dokumentı

Proqramı

Hamısı ilə

262.İcra olunmuş əmri ləğv etmək üçün hansı əmr yerinə yetirilməlidir?

Pravka - Otmenit;

Vstavka - Zakladka

Pravka - Vırezat

Pravka – Vstavit

Vstavka - Otmenit

263.Provodnik qovluğunun sağ alt pəncərəsində nə yerləşir?

Qovluqlar ağacı

Açılmış qovluqdakı sənədlərin adları

Proqramlar

Sənədlər haqqında məlumat

Sənədlərin xarakteristikası

264.Qovluğun daxilində qovluq yaratmaq mümkündürmü?

Mümkündür

Mümkün deyil

Bəzi hallarda

Heç bir cavab düz deyil

hamısı düzdür

265.Fayla olan yolda D:\azeri \reklam.doc yazılışı nəyi göstərir?

D-faylın yerləşdiyi disk, azeri- yerləşdiyi qovluğu, reklam- faylın adını, doc-tipini

D- proqramı, azeri faylı, reklam -qovluğu, doc- genişlənməni göstərir;

D- qovluğu, azeri proqramı, reklam- genişlənməni, doc- faylın

Düzgün cavab yoxdur.

Bütün cavablar doğrudur

266.Bu əmrlərdən hansı sənədin sonuna keçməyə imkan verir?

Ctrl+ End

PageUp

End

PageDown

Enter

267.Hansı əmrə görə mətn sağ və sol tərəflərə düzləndirilir?

Viravnyat po şirine

Format- Spisok

Viravnyat vlevo

Viravnyat vpravo

Viravnyat po sentru

268.Obyekti köçürməklə yerini dəyişməyin fərqi nədir?

Yerini dəyişdikdə obyekt əvvəlki yerdə qalmır

Köçürüldükdə obyekt dəyişmir,

Köçürüldükdə obyekt itir;

Yerini dəyişdikdə obyekt bərpa etmək olmur.

Heç bir fərqi yoxdur

269.Provodnik proqramındakı qovluqlar ağacında kiçik kvadrat daxilindəki “-“ işarəsi nəyi bildirir?

Bu qovluqda sistem faylları yerləşdirmək olmaz

Bu qovluğu pozmaq olmaz

Bu qovluğu köçürmək olmaz

Bu qovluğu digər qovluqlarla birləşdirmək olmaz

Qovluqdakı digər alt qovluqlar hazırda göstərilir və onlar gizlədilə bilər

270.Bu əmrlərdən hansı Vstavka menyusuna aiddir?

Simvolı, Risunok, Razrıv

Otkrit, Peçat, Sozdat

Kopirovat, Nayti, Vstavit

Şrift, Abzas, Kolonki

Parametri, Orfoqrafiya

271.Mausun həssaslığı hansı əməllər ardıcılığı ilə tənzimlənir?

Moy kompyuter- Panel upravleniya- Mıř- Obşie

Moy kompyuter- Panel upravleniya- Mıř- Knopki mıři

Moy kompyuter- Panel upravleniya- Mıř- Ukazateli

Pusk – Nastroyka – Mıř - Çuvstvitelnost

Moy kompyuter- Panel upravleniya- Mıř- Peremeşenie

272.Abzas, cədvəl və şəkilləri haşiyələmək üçün hansı menyudan istifadə etmək lazımdır?

Tablisa

Fayl

Vid

Format

Okno

273.Provodnik qovluğunun sol alt pəncərəsində nə yerləşir?

Qovluqlar ağacı

Sənədlərin adları

Xüsusi qovluqlar

Proqramlar

Sənədlər haqqında məlumat

274.Provodnik proqramında qovluqlar ağacında kiçik kvadrat daxilindəki «+» işarəsi nəyi bildirir?

Bu qovluqda digər alt qovluqlar var və onlar göstərilə bilər

Bu qovluğu pozmaq olmaz

Bu qovluğu başqaları ilə birləşdirmək olmaz

Bu qovluqda sistem faylları yerləşir

Bu qovluq boşdur

275.Əsas menyudakı Spravka bəndi nə üçündür?

Windows ƏS-nin məlumat kitabına daxil olmaq üçün

Sistemi sazlamaq üçün

ƏS-nin işini dayandırmaq üçün

Fayl və qovluqları axtarmaq üçün

Sistemi yükləmək üçün

276.Faylın adındakı ikinci hissə nəyi bildirir?

Faylın tipini;

Fayla qoyulan ixtiyari adı

Faylın ölçüsünü;

Heç bir mənası yoxdur

Faylın yaranma tarixini.

277.Çapdan əvvəl mətnə ilkin baxış necə həyata keçirilir?

Fayl – Predvaritelny prosmotr

Fayl – Peçat

Pravka – zamenit

Format – Stil

hec biri

278.Word proqramında standart paneldə faylın yaddaşa verilməsi əmrinin nişanını göstərin:

2

4

3

1

hec biri

279.MS Word proqramında ekran səhifələrini vərəqləmək üçün klaviaturada hansı düymələrdən istifadə olunur?

Page Up, Page Down

Ctrl, Tab

F1, F5

Insert, Num Lock

Heç biri düz deyil

280.Word proqramında mətnin seçilmiş hissəsini kəsmək üçün hansı əmrədən istifadə edilir?

Cut

Past

Undo

Copy

Heç biri düz deyil

281.MS Word proqramında cədvəl qurmaq üçün baş menyunun hansı əmrindən istifadə olunur?

Table

Insert

Format

View.

Heç biri düz deyil

282.Ms Word cədvəllərində xanalar arasında hansı klavişlə hərəkət edilir?

Tab, Shift+Tab

Tab

Alt

Ctrl
Ctrl, Shift+Ctrl

283.Spravka menyusu nə üçündür?

Məlumat kitabına daxil olmaq üçün;

Formatlaşdırma üçün;

Sənədin görünüşünü dəyişmək üçün

Cədvəllərlə işləmək üçün

hec biri

284.Bu əmrlərdən hansı əvvəlki səhifəyə keçməyə imkan verir?

Page Down

Ctrl+ Page Down

Ctrl+ PageUp

cavabların heç biri düz deyil

cavabların hamısı düzdür

285.Əlyazma tipli şriftlər digər şriftlərdən nə ilə fərqlənir?

Əlyazma xəttini xatırladır

Onlar daha sadə olur

Onlar bəzəkli olur

Bu şriftlərin simvollarının eni eyni olur

Onların adlarında adətən Script sözü olur.

286.Word proqramının düzgün yüklənmə üsulu hansı sıradadır?

Start+ Programs+ Ms Office+ Word;

Start+ Ms Office

Start+Windows Catalog+ MsWord

Start+Documents+; MsOffice+ MsWord

hec biri

287.Mətnin sətirləri arasındakı Dvoynoy intervalın ölçüsü nə qədərdir?

Şriftin ölçüsünün 2 misli qədər;

Şriftin ölçüsünün 1,5 misli qədər;

Şriftin ən kiçik ölçüsünə bərabər;

Şriftin öz ölçüsünə bərabər;

Şriftin ölçüsünün 1,2 misli qədər.

288.Bu əmrlərdən hansı sənədin sonuna keçməyə imkan verir?

Ctrl+ End

PageUp

End

PageDown

Heç biri

289.Hansı əmrə görə mətn sağ və sol tərəflərə düzləndirilir?

Viravnyat po sentru

Viravnyat po şirine

Viravnyat vlevo

Viravnyat vpravo

heç biri

290.Hansı klaviş baş hərflər rejimini qeyd etmək üçündür?

Caps Lock

Ctrl

Alt

Shift

Num Lock

291.Ms Word mətn redaktorunun məlumat kitabına müraciət hansı menyü vasitəsilə həyata keçirilir?

Spravka;

Tablisa

Okno

Servis

Vid.

292.Bütün mətni necə seçmək olar?

Ctrl + A

Ctrl + abzasda mausun düyməsini 3 dəfə sıxmaqla

Abzasda mausun düyməsini 3 dəfə sıxmaqla

Ctrl + cümlə üzərində mausun düyməsini 2 dəfə sıxmaqla

hec biri düz deyil

293.Hansı əmrlər ardıcılığı ilə səhifə nömrəsi dəyişdirilir?

Vid-Razmetka stranısı

Servis- Parametrı- Obşie;

Fayl- Parametrı stranısı;

Format –Şrift;

Format- Abzas.

294.Kolontitul nədir?

Sütunlar

Xüsusi effektlə yazılmış yazılar;

Şəkillər, kliplər, səslər

Fiqurların siyahısı

Mətnin əsas məzmununa daxil olmayan və hər səhifədə təkrarlanan yazılar;

295.Kursorun üzərində yerləşən cari simvolu hansı klaviş pozur?

Delete

End

Backspace
Insert
Home

296.Fayl menyusundakı Parametrı stranısı bəndi nə üçündür?

Səhifələrin ölçülərini tənzimləmək üçün

Həç bir dəyişiklik etmədən çap üçün
Sənədə çapdan əvvəl baxmaq üçün;
Yalnız cari səhifəni çap etmək üçün;
Sənədin bir neçə nüsxəsini çap etmək üçün.

297. Mətnə buraxılmış orfoqrafik səhv necə göstərilir?

Altından qırmızı xətt çəkilir

Altından düz qalın xətt çəkilir
Altından yaşıl xətt çəkilir
Həmin sözü proqram qəbul etmir
Həmin söz avtomatik pozulur

298.Şəbəkə resurslarını təmin edən kompyuter necə adlanır?

domen
server
işçi stansiya
terminal
klient

299.Hansı mətn redaktorları var?

Excell
Ms Access
Corel Draw
Internet Explorer
Open Office Writer

300.Mətn faylları hansılardır?

.exe.,.doc,.docx,.txt
.txt, .doc, .odt, .docx
.doc,.xls, .com, .sys
.gif, .txt, .odt, .doc
txt,.doc, .xls, .odt